

Molla Nasreddin

№ 21

Молла Наср-Эддин

Кімдегі 15 көріп

Almanjada 1 maj

Pravda'dan



Majda birında bütün dunja sosyal-demokratlarıñı vahid polis cablosunda beldamalı



Xycryñ ve çamadan

(Heqaj)

Bir qun var idi, bir qun jox idı - bir xycryñ ilə bir çamadan var idi.

Xycryñ - çox qılına və cündür idı, çamadan -çox laza, va kijmatlı idı.

Bynalar bir qun bəhs elədilər qı indiqi zahmətqəsə əşində bynaların həmsiñin hummotı arılıkdi. Əlbətə - xycryñ azıñca çox arxanı idı, çünqı əlbətə qı indiqi zahmətqəsə əşində həmələ qonditlin qığında olan xycryñ - əshərlilərin jaraatlılıq hesab olyan çamadanın hummotı qərəq nəzər qəla.

Ba'llı

Bejələ ittilək duadi qı bynaların işqisində damır jolda, balaca duşarqollarının bindən-vagona minməq lazımn qaldı.

Elaçı maşın dəjdəñ-xycryñ bir jändən və çamadanda bər jändən vagonları kabağına kaçdırılar.

Vagon nazırı çamadanı qəren qımırovı vagonın kapısını açdı, vətən və çamadana de di - "byyir", və hattı çamadanı əl yezdəb oni kalkırdı, vagona.

Əmma xycryñ kaldi, jerda jalvara jalvara:

"Mestov net", -jer joxdur, -deg çuka*, aralar, aralar* - kaso-aralar.

By jazdikim - bir balaca heqajı dir qı oni, oxyanı bilərqi man na dejiram.

Man oni, dejiram qı bir paraları, lap ialandan əs adılarını, joldas köyib jalandan har rast qələna joldas dejirlər.

Höküklü joldaslık o dır qı jeri duaşında -heç qasa tətəfyt koyması: na cündur xycryına na da kijmatlı çamadan-hala by şəna pəsəqəna na dejırs qı həlo sənən väzifən-xycryñ - çamadandan kabaga salmakdır.

Klas-ıby bir heqajıdir qı indiqi jaşlı şənən byni, oxymak dəmir joçuları, məzə çox vacibdir.

Molla Nasreddin

Molla Nasreddinin Təkvimi

MAJ

23

Pancənbə

MAJ

24

Cum'a

MAJ

25

Zənbə

MAJ

26

Bazar

MAJ

27

Bazar ertəsi

MAJ

28

Bazar

MAJ

29

Çəhərənəba



UNVAN
Baqı, qəhrə
posta qur-
su № 64
Telefon
№ 40-83

№ 21

Matəm qəlir.

Kyrban, qəsdin jedin!
"Şən jet allah!" dedin!
Dost, Kohym qərdə pəj
Hapsi jedi oldy saj.
Dadmadı, ancak fakir
Dyl kədən, oqsuz sağir.
Doldy Jagı, bərnija
Lut jesin artıq niço?
Jaxsa, bilsirənqan san
Şər-də-din da qədan...
Vermisdin nagd pyl
Kyrbanın nagd pyl
Kyrbanın qadı kaby!

İndidə matəm qəlir
Ja'nı məhərrəm qəlir
Sınanı aq bazar ol
Vəsəvəsi verme jol
Pas ditta halqa, rəza
Məscidini aq, baza
İndiqi aqə turpur
Mənbəri iy, sil, supurl
Şəhər, dunja, həra
Bojnırın bagla kara
Tap jegə bər rovza xan
Koş sənə vyrşın palan
Ver alına noxtanı.
Çünqı "mukaddas" canı
Hər na varundur jesin
Tuqlu jalaların desin.
Səxsej, avam və deja
Səndə nəfəs vyr neja
Byndə delşən naaz.

Təq jurunu qəz jaş.
Al İvazında behist
Səncər na ziba na zlat
Py... by bes qun həjat
qəz jaşa bə'dal məmat.

Sosializm jarşı.

Turqan (Bağı) fırkətlərinin
dan Nə'mətullah, avrudanın çad-
rasunu, İclasda aşdırın, baska jer-
lərdə jəna ərtidurur. Biny heç
qas bilməsin deňa bili - hejbata
bir koç kyrban dejib, qasış je-
mələr.

Fırkəci Dadas Bala iş ana-
sunıñ xəstəliyini d'altı bilib
Bızovnadan cady jəzan Əli Na-
ğın qatirdib ona mu'alaca et-
dirir.

Sosializm jarşılını, qənt fir-
kaçları işz bas dusublər.

Molla-qışya

Molla Nasreddin,

Səhiha 3

Kəlbirləməq.

- Hərə qedirsiniz?
— Qədirdi fırkə tamizli ic-
lasına fırkətlər tamizliq.
— Məjər fırkətlər myrdardır, rəq-
ınları, syja çəpmajda qedirsiniz?
— Syja çəpmajda nadı, aj my-
syrmən kardaş bəs kəlbirləməq,
tamizləri zi zibildən ajurmaga
qedirid.

— Dajan, kəlbir dedin Molla
Tarverdijadına duudu. Bizim
Şəhərdə Molla Tarverdi adında

Fırkə tamizli qəsmələr.



— Joldaq qətir fəqmələrini tamiz-
Bijim!

— Zəhmət qəmət bala! onurda
məsi başdan ajaka tamizlədlər.

bır mərsiyyə xan var idi. Bir qun
sehbat arasında Molla Tarverdi-
dan xəbər alırlar qı,

— aj Molla Tarverdi! nədən-
dir bəy musalmanlı hamı, millat-
lardan dala, kəlbildir?

Molla Tarverdi cavabında dejir-
qi, elə belədə olmalıdır. Çünqı
bəy pejgəmbar qılıp caması kəl-
birlədi, tamizini ezu üçün qəturub
qetdi. Əmmə bizim axşənləri. Ma-
hammad pejgəmbar qılıp, qəçən
pejgəmberlərindən kalan zirt zibili
kəlbirləməqəzə eziñ qeydürüd.
Oduqı, imdi by musalmanlılar zirt
zibili oldığından hamıla hamı
dan da kələcəklərdir.

İmdi, kommunist fırkasıda, jak-
alı, elirjiq, eç işçisiñ zirt zibildən
tamizlılır. Joksa oda Məhamma-
din sahvini təqarrub edib zirt zibil
əsahibi olardı.

Şəqidə, bojdən balaca, byrry-
dan jaraşılık, qəzədn jazlı „Mos-
kofski“ adlı qəzel „əxlat“-li, bir
kadın vərdar.

By kadın çok tacribi oldıy-
gından 3əqip qəldiqdə ezu ilə
bələm kəlbində bir məhabət lo-
zusda qəlməlidir.

Əvvəlləri by lozanın ta'mira
ehtiyacı olmasın, bina, iqı na-
far kooperativ, ma'myrin ezzuna
taraf qədidi və muqəmmal sırat-
da lozanı, ta'mir etdi.

Molla daju! hər çand haman
iqı nəfər ma'myrin 20 illiq ha-
jat joldasları. „Moskofski“nin sa-
jasişələrini tələf etdilərər, da-
laqın by inan bir o kadar şə-
mizliyi olmadı. Igən məhabət
lozus, qunda bir rəng aldı, in-
di isə bir neçə „all cənab“ adamlar,
damdan qəpəq düşən qiblə təpəlti, ilə duz lozaja düşənq
istəjərlər.

Əmma agamın kylligyna arz
olsınqı loza biledin islah evində
xidmət edən, kara və qədəq dos-
tym (?) (taza alıq, turq kuzarı,
byrrarak) zənət etdiləndən, qim-
şə pirinim edilmişəcəqdır. Ona
qərədən məs, „prosto“ zərafat qib-
bi by sezli jazdimliq har qəs
əz xejir-sarınlı bəlin. İnşallah
taza bilet alan „qisi“ nü bəkk
hesabını muqəmmal naar ediric.

İmza: Mismariddövə

Bejuq addım

(Tovşyad)

Əjsużlu qəndi saqını Tanrı, ver-
di. Əhməd, oğlu kooperatifindən
900 və elqemajindən 300 manat
jedidən sonra vəstələri sajasiñ
bejuq bir addım atub əsriq çə-
junda işlənən jola juz bazi koly-
imyadır.

Səlqəy.

Naxçıvan pambık idarəsi
anbarlarından qəntililər byrxaşlan
yılanın hər təqəndən 10-20 qır-
vança ajsıq qəlir. Qərasanın
yapılanıb kytarəndən sonra an-
bardara naça taj yin kalacak? Qəz-

əsiq qəlir.

Hansına inanak

18-ni nomrəzdə 3əqil şirkət məqtəbi qənclər oziq-ənəqli qatibi Əbdül Əli Barışında bir kejd vurdu. By kejd bəsəndəndi Əşidən işlək təhlükət mətbəyi almışdır. Bynlərdən biri 3əqil Kaza qəscləri itti-fakindəndir. By mətbəyli jazıl-qı: Əbdül Əli, Səjjarə-pəncək hynı dejibqi: „Səri, ixtiyar uvisin bəzəklərinə nüüm-əmək üçün xətti hərəkatı si deş!“ Joldas Əbdül Əlinin təsihi şəkər bydur, bəzək bir is jok dır.

Idarə

Kurdstan xəbərləri

Laçında sərxoşların bağırılışından abhilə çox rəhətəcə sabahə kədar jata bilirlər.

Marqozlu turub və kərət xanaxə bir ajda qənclərin və qitab qoturuların sağı: by korar idarət xidmətlər 0,7 komsomolç 2,3 firkəçələr 0,2 issizlər 74,6. Qutuh-xana hejəlli by müvafikliyi nəzərə alarak, qutubxananı, həftada

uç qun (byda ba'zən bağlı, olmak surəti) açıq kojmagi, kərərə alımdır.

Kampanjalar barəsində jazmə-jub jatan buxbürələrin juzlarına səfərlər ojtamat lazım qalmışdır. Laçın hamamında nomrolara qırınlar 3-4 saat nomroda jatmasalar, qıckıb bəzəklərinə novbat verməzərlər.

Dələdyz.

Inzibati müfəttis

Bizim Banqa baxıx vəfatında (Saljan) olan turq məqtəbinə məjdi 15-ndə bir müfəttis qələmtədi. Müfəttis joldas çök zabitli bür müfəttis idi. Beşinci məqtəbin birinci grypunda su'allarına düzgün cavab verə bilməyən bir bələcə yağı, hanan saat bəjərə tylədi.

Sonra 5-ci sinifa qədidi, 5-ci sinifdə bir tələbə tənsiz dənə-

digənə qora müfəttis joldas məqtəb mudirinə bejələ bir ömr verdi, by saqırıd imtahən və kyrətəmək vəsikə vermişəniz!“ son-

radə butun laç jaqın vyrəb məqtəb mudir və müllimlən bərdən bira kür kirmizə dedi: siz-vəzifəniz lajik dejilsiniz! Molla-əmət doğrydan-müfəttis bejələ olmağlıdə qı hamu, omdan körksən.

Səqird.

Teatr və məsiki.

Kybat BalaOlgandajirovi Rəngərə qondində məjdi 9-ndə dajira qatibi, və bir neçə qənt müslim və yaak həqçəst, müraciətləri tərafindən qəstərlər məzədi İbad operatası: ojnancırdı, ancak ojn bir sahnəndə birtən sahnənin dənəndə ojnancırdı. By xidməti vətənbəjəçələr, kabəkə sahnənin dənə-

da əzələ qəfləndijə qiblə kədini-lərda, qəflənməjə məcbyr etməşlər, birtən haldən sahnə-nəkəj sezar hərəqətlər və ajaq ustaya biləməməq 200 nəfər tamaşaçıları daglıqlıq qətməsinə bəldəydi. Ojnəy bəzəklər üçün çox nəzəli və müvafikliji qədidi, imza: Təməsəz.

Son saat.

Baq-29 Maj-Kurban Kojinyı alımkıñ, Kojinyı biri-birinin əlinən təhlükət və işi təhlükət etmə komisiyasi tarafındandır. By mətbəyli qatibi denilir ki: „Molla Nəsrəddin 18-ni nomrəzdə Əbdül-Əli barədə jazılən xəbər 100 fajız doğrydır.

İndi biz oxycylarımızdan xəhia edirig biza desinler qərəb by məqəb tyibin hansına inanak?

Idarə

İnci məqəbyda, by ia barəsində təhlükət tapşırıq: içün tərtib edilmiş və işi təhlükət etmə komisiyasi tarafındandır. By mətbəyli qatibi denilir ki: „Molla Nəsrəddin 18-ni nomrəzdə Əbdül-Əli barədə jazılən xəbər 100 fajız doğrydır.

Xorasan- jerin altındaqı, kuzul Qızıq Kyrygyny bir balaca stradığını içün et tarpanıb-Koçan və 3ırvan zəhərləri batırımdır.

Ojca- Kyrbən qunu 4 Molla və 12 Sejjid Kyrbən atlından hilliləmə olyb İranlılar məris xəstəsinə aparılmışlar. Axaam çagi-Zəhor bagından caj kürəkündə və və bazar bəzəndən bər cək sərxoşlar qəbululmuşdur.

Səq- By il Sunnularla 3ılırlar (aralarında şirkət və komissomoda varımcı) müttahid və müttəfik bir sıryadı. Kyrbən bajramını, hər qonda edib, Kyrbənlərinə da bəzəndən qəsmələr.

3əqil xəbərləri

24-nel ildən 28-ni ilə kədar, Surçun və hasır dərsərlərin kyrətərlə, by jaxnlınlara „Aktör“ məskəsi, takımı Krisa, Ərməni məqtəbli Kilyubunda verlən tamaşa biletli pıllarınan bir neçə juz manat qıq qədə bilmədir.

Bir neçəjəz ptyt intriga tədarüq etməq içün Şəhərin münasib jərlərində məntəkərlər acıqlımlıdır.

Fahrları ləs qəçirməq içün bir ajtik dəlləflik kyrşy tərib edilir. Suleyman adənindən mürdələr jetirən qəca kyrşy müvafikliyətə bitedi. Məzynlərə lazımi, Zədənəjərlər verilən qəntərlərə salanlı.

Həftədə 14 dəfə „Hamlet“ və 16 dəfə „Şəhabəs və Xyrəd bəny“ oynamış, lazıim bilməmişdir. Kəşəkləs.

O nədir qı?

- O nadir qı adı var-əz! Jox? Cəbab: o - idarələrdə kabyl saadidir;

- O nadir qı ezi var-adı, Jox? Cəbab: o - kooperativ duqanları da aejələrin əsgiq qəçilimsidir.

Aduz

„Imam zuhyr edəcəq“

Molla əmət biz 3 kadın: Bacı, xanum Əbitalib, kuzu Maşyma Əsəd kuzu və Maşaq Myxtar kuzu, eż alləmizlə Syra xənsarı quçunda Molla Ryhullahın 9 nomrələ dələnə 1 nomrələ, evində jazılən. Biziim aralarımızla işlədiklərənəqər, bəzədə necə bir zəhmətqəzəkədən çadralarımızla atımlı. Indi bizim xozejin, jən'i ev sahibi Molla Ryhullah dytb bizim bogazımızdan - qız allahın amriñə peigəmbarə imamə baxməyə çadranı, atımlı, allah qejdən dəs jegduraçakdır. Imam zuhyr edəcəq onda səzidən xəbər alaram. Hələ aralarımız ilə bizim aramızda dava kalmagda salmaga çəltər, bəzədən qəbululmuşdur. Molla əmət biza nə edəqəy by qəhənə məllənlərinə əldəndən kyrəkər?

3. kadən.

3qəjət.

Syraxant dərəsindən kooperativ uzvlərindən Əzəli, Təhfa, Lejla və bir neçə çadralı, pejçərlər kooperativlərənəqəzəq edib dejirələr:

Kooperativlərənəqəzəqətən qayçılar verdiqət „palesit“ norması, duzquş təqin edilmişdir. Norma, hər qayçı 3-metro dır, hal by qı çadra 4 - metrodan bəzə qalır. Ona qora çadralı, pejçərlər arasında həjəcən vərdər. Molla əmət bybara sizin rəjimizi qəzələjir.

Mirza zələzəb.

Pəzimən olmuyzdyr.

By il, Kuzulca qəntərlərə idarətənəndə Turqanlı, Sejjyllah və yaaklartına korkyb dəha haqına dərməna kəməcdəndənəzərəzər Abbasın nazır veril iki yaqunun başına (hərəsi içün) bir köç, 20 manat pily-15 batman byqda. Fəkat kəzələnən rəhməzli həzərət abbas, nazır, nizəz təmər, Sejjyllahın məsim yaxnları haqqın olmadığuna qərə apardı. Indi Sejjyllah pəzimən olyb, ancak sonqı pəsəmənləkdən fajid verməz.

Turqanlı.

Cəməşən şıqajəti

Mən, Zamxor dajrəsində təzə qant saqını Məmməd Əli Zəjəd oglunun kapısındaqə sag salamat oldığım halda, indi ezdirəməq. Dalı Məmməti dajrəsi Faxralı, qəndində olan - sahibimən omisi oly qənt aysarı, qatibi İbrahim Məmmət zəda, məni elduşa ç-



Jeni əlibə sehbətləri.

- Məsəd! Jeni əlibə ilə jakəz jazib okyiyrsanı?

- Jazmagına jazram, amma okymakda isim alykdyr. Okydygymnəz bəzi, dadımdan qıki Ba-zən əcədən okyiyram. — — — — —

- Balam, dogrysı bydurlı, turq gazetələri idarətəcək qəndindən onları, okymaga vətəm jekdir. Bir xəbər həkkənə həkkənə jarın saatı okya bilmiram. Okydygymnəz dadımdan çetur.

Posta kytysi.

Kəla qəndində (Baq) məxib „təməsəz“ - idarəməz qəlib azu-nuza biza jaxı tanıldırsanız, xəbərlərinən çap edirəq.

Qurdstanda jolcy imazi ilə jeni jazas joldaza.

Birinci dəfə jazidigilənəzəq-təbəcək yzın oldygın qərə çap edə bilmədi. Bir məhummət xəbərlərindən qədaçə jazınç çap edirəq.

Bəzərəzələ - qəntərlər qə-zənlərə: jazidigilənəzəq təbəcək yzın oldygın qərə çap edə bilmədi. Bir məhummət xəbərlərindən qədaçə jazınç çap edirəq.

Hejət təbirizə.

Molla-Nəsrəddinə Abyna olmak zərtləri:

İdarə və müssəsələr üçün

bir ajtik	80 Kapıq
uc	2m 40
altı	4m. 60
bir ilij	9 manat

Zəhmətqəz və xidmətlər üçün

bir ajtik	60 kapıq
uc	1m. 80
altı	3m. 60

Təq nəsəsi hər janda satıcı illada 15 kapiqdir

Zəhərəndərə və kəsəbəndərə hər bir poçta idarəməzəməzə abya-

Zəmərədən qəndində N-14, Kommunist qəzətət konkorndəndə məc-

myəməzə abya-kibib olyır.

Uşur Baq, Quba, Quba-poçta qəsəpi № 61. Bakı, Stara-bovtovəza № 664

Kəz: U. İttikat məktəbi Kəzənəzətliq Pəq., sebzəndən Pələmər, qəsəp № 64

və butun kəz qəz və sebzəndə daxili məcməyəməzə abya-kibib olyır.

Başka, elinde bilet olan miniblari vagonun kabagunda sejub takir edib kydyz qibi kaper. Majun 7-sinda 5-nel vagonun kabagunda ameqdaşmaz bete sejub takir etmisdi

Dəmir jolda

N 5



4 nömröli miniq katarinin oturucusu-Hənife — (miniqlara) paşoll ybirasija hejvan! by saat sonin tapani azaram!

Zahtaxtl kollektif çajxanası



Butun həzərat və hejvanat cənazələrinin numynası byrada tapılır.